

***Unutsaq unudularıq***

Doxsan səkkiz il əvvəl Bakı şəhərində "Nicat" Maarif Cəmiyyətinin artistləri ilk dəfə olaraq dahi bəstəkar Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasını səhnədə oynadılar. Hüseynqulu Sarabski, Hüseyin Ərəblinski, Əbdürəhim bəy Haqverdiyev, Qurban Pirimov və baş-qalarının fəal iştirakı ilə həmin vaxtdan Azərbaycanda opera sənətinin əsası qoyuldu. Sonralar bu sənətin tanınmasında, inkişaf etməsində xidməti olanlardan biri də məlahətli səsi, insani keyfiyyətləri daim ehtiramla xatırlanan xalq artisti Əlövşət Sadıqov olmuşdu.

O, bir əsr əvvəl Şəkido dünyaya göz açmışdı. Ehtiyac ucbatından 12 yaşından ipək fabrikində əmək fəaliyyətinə başlamışdı. Çox keçmir ki, Əlövşət işgūzarlığı, halal əməyə sevgisi ilə yanaşı, həm də xalq mahnılarının mahir ifaçısı kimi tanınır. Onu el şənliklərinə, toy məclislərinə dəvət edərmiş-

dıqlarını oxuduğu, lakin üzünü ilk dəfə gördüyü müdrik insan, görkəmlü nasır-dramaturqla görüşüb. Mirzə Cəlil gülə-gülə deyib: "Səndəmi müğənni olmaq isteyirsən?" Sonra sözünə əlavə edib: "Oğul, çəkdiyin əziyyətdən heç vaxt bezməyin olmasın. Unutma, sadəlik ömürlərin bəzəyi, həyatın gözəlliyi-



# Sənət sevgisinin zirvəsi

lər. Nəhayət o, mərhəmətli, qayğıkeş insanların köməyi, məsləhəti ilə Bakıya gəlir. Təsadüf neticəsində dahi bəstəkar, alicənab insan Üzeyir bəy Hacıbəyovla görüşür. Ustad onun səsini, ifa qabiliyyətini bəyənir. Məsləhət bilir ki, Azərbaycan Dövlət Konservatoriyasına daxil olsun. Əlövşət arzusuna çatır. Təhsil aldiğι illerdə qelbən sevdiyi sənətin incəliklərini öyrənir.

Bir müddətdən sonra Üzeyir bəy ona deyir: "Sənin səsində təravət var. Elə şirin avazla oxuyursan, sənki bu səs qürdətdən gelir. Məsləhətim budur ki, qalib opera teatrında işləyəsən". Əlövşətin isə cavabı qısa olur: "Ustad, çox sağ olun. Etimadınıza görə ömrümüzün son anına kimi sizi, göstərdiyiniz qayğını unutmayacağam".

Əlövşəti teatrda işə qəbul etdirilər. O, gecə-gündüz çalışır, məşq edir, bilmədiyini soruşub öyrənərmış. Bir gün görkəmli yazıçı Mirzə Cəlil də opera teatrına, tamaşaşa hazırlanan "Şah İsmayıllı" operasının məşqlərinə baxmağa gəlib. Əlövşət orada adını eşidib, yaz-

dir".

Bir müddət keçəndən sonra o, "Əsli və Kərəm" tamaşasında Kərəm roldunda səhnəyə çıxdı. Həmin günü tez-tez iftixar hissi ilə xatırlayan, ömrünün 60 ilini opera teatrında işləmiş, unudulmaz tarzən, xalq artisti mərhəmət Bəhram Mansurov deyərdi:

- Əlövşət xeyli müddət məşq etmişdi. Şaraqş səsine, valehədici oxumağına zilinə-bəmine yaxşı bələd idim. Avazında kövreklik, hıçqırıq, nallı-fəryad vardi. Amma inam, ümidi, yüksəl istəyi də az deyildi. Kərəm obrazında səhnəyə çıxanda, bir anlığa onu tanımadım. Qrim, qiyafə, rolun xarakterine uyğun kostyum Əlövşətin görünüşünü büs-bütün dəyişmişdi. Kərəmin çarəsiz eşqə düşməsini onun ifasında görəndə həyəcanım artdı. Əlim mızrab tutmadı, barmaqlarım pərdələr üstündə gəzmədi. Çünkü o, inandırıcı səsiyle, davranışıyla, oyunuyla həyəcanımı artırılmışdı. Onun hündür boyu, yaraşlıqli qaməti, ağbəniz çöhəsi vardi. Lakin Kərəmin qara bəxtini, ümidsizliyini elə

oynadı ki, sanki onu məngənəyə salıb sixmışdır. Tamaşa başa çatanda Üzeyir bəy Əlövşəti ürəkdən təbrik etdi.

Artıq söhrət qazanmış, etimadı doğrultmuş Ə.Sadıqova "Leyli və Məcnun" tamaşasında Məcnun rolunu oynamağı etibar edirlər. Zəmanənin ən gərgin dövrü idi. Lakin milli dəyərlərimizi uca tutanlar, sənət qədri bilenlər özləri dözlüməz əzablara qatlaşsalar da, amal və məqsədlərindən dönmürdürlər. Müvəqqəti də olsa mənəvi, psixoloji iżtirabları tamaşaçılara unutdurmağa çalışırdılar. 1936-cı ildə "Leyli və Məcnun" yeni quruluşda oynanıldı. Məcnun rolunun ifaçısı isə Əlövşət Sadıqov idi.

Sənətkar bu və ya digər əsərdə uğur qazanarsa, daha da həvəslənər. Ə.Sadıqov da belə ifaçılarından olub. Onun iştirakı ilə "Şah İsmayıllı" tamaşaşı 1940-ci ildə Opera və Balet Teatrında oynanıldı. Əlövşət Sadıqovu sənətsevərlər alqışlarla qarşılıdlar. Tamaşa haqqında yazılmış resenziyada Ü.Hacıbəyovun fikri bu günümüze yadigar

qalıb: "Şah İsmayıllı"ın milli-mənəvi dəyərlərini, onun xalqsevərliyini inandırıcı, parlaq şəkilde oynadığı üçün aktyor-müğənni Əlövşət Sadıqova hörmətimi, minnətdarlığımı bildirirəm. İnanıram ki, milli opera sənətimiz bundan sonra da yaşayacaq, görkəmlü ifaçıların ənənələri davam etdiriləcək".

Əlövşət həddən artıq sadə, təmkinli, sənətinə vurğun, yumşaq ürəklə, təmiz qəlbli insan idı. Moskvada ilk Azərbaycan ongünülüyündə "Şah-Sənəm" opera-tamaşasında oynadığı Aşıq rolinin sorağı dünyaya yayıldı. 1956-ci ildə xidmətlərinə görə ona xalq artisti fəxri adı verdilər.

...Unudulmaz opera ifaçısı, müğənni Əlövşət Sadıqovdan xoş xatırələrlə bərabər, həm də oxuduğu xalq mahnılarının, müğamların radio lent yazıları yadigar qahb. Xeyirxah, sədaqətli dost olduğu üçün daim yada düşür. Qədirbilən insanlar, sənətsevərlər onun yüz yaşını, anım gününü sevgiyə, qədərsiz məhəbbətlə qeyd edir, səhnə fəaliyyətini ehtiramla xatırlayırlar.

**Telman MEHDİXANLI,**  
**"Azərbaycan"**